

# «Azərbaycan» qəzeti: Bir səhvin acı nəticələri» məqaləsi ermənilərlə bağlı hansı tarixi faktları açır?

«Azərbaycan» qəzeti 10 yanvar 2013-cü il tarixli 4-cü sayının 6-ci səhifəsində Azərbaycan Milli Elmlər Akademiyasının A. A. Bakıxanov adına Tərix İnstitutunun elmi işlər üzrə direktör müavini, professor Cəbi Bəhramovun maraqlı bir məqaləsi dərc olunmuşdur. Məqalədə arxiv sənədləri və tarixi mənbələrə əsaslanaraq Azərbaycan torpaqlarının ermənilərə güzəst edilməsi prosesinin necə baş verməsi,

Məqalədə tarixi bir həqiqət kimi Cənubi Qafqaz ərazisində heç zaman Ermənistən deyilən dövlətin olmadığı göstərilir. 1917-ci ilin fevralında Rusiyada baş verən burjua-demokratik inqilabından sonra imperiya dağıdılmış və onun keçmiş əraziində yaşayan bir sıra xalqlar öz müqəddərətini təyin etmək hüququ qazanmışlar. 1917-ci ilin martından 1918-ci ilin may ayının 26-dək Zaqafqaziya Federasiyası tərkibində Azərbaycan, Gürcüstan 1804—1813, 1826—1830-cu illərdə və XX əsrin I yarısında Azərbaycan ərazilərinə (İrəvan, Naxçıvan və Qarabağ) keçmiş Rusiya və Sovet imperiyalarının hərbi strateji maraqlarını təmin etmək məqsədilə köçürüldən ermənilər birləşdirildər. 1918-ci il mayın 26-da Gürcüstan, 28-də isə Azərbaycan Zaqafqaziya Seymündə çıxmaları barədə qərar qəbul etdiyindən sonra Azərbaycanın olan deputatlar Azərbaycanın mustəqilliyi haqqında bəyannamə qəbul et-

1801—1813-cü illərdə Şimali Azərbaycanın Rusiya imperiyası tərəfindən işgalinin başlanması, 1826—1828-ci illərdə işgalin başa çatması, 1918—1920-ci illərdə azərbaycanlılara qarşı ermənilərin törətdikləri soyqırımlar, 1918—1920-ci illərdə Azərbaycan Xalq Cumhuriyyəti haqqında, habelə həmin dövrlərdə faktiki Azərbaycan sərhədəri barədə kiçildilmiş formada 4 xəritə dərc olunmuşdur.

mışlər. Mapaqlıdır ki, o zaman ermənilər Azərbaycan Xalq Cumhuriyyətinin hansı ərazilərdə elan ediləcəyini gözləmişlər. Bu vaxt onlar Azərbaycan Milli Şurasına müraciət edərək Aleksandropolun türk ordusu tərəfindən tutulduğunu qeyd edir və İrəvanın siyasi mərkəz kimi ermənilərə güzəstə gedilməsi məsələsini müzakirə etməyi təklif edirlər. Müzakirələrdən sonra İrəvanın ermənilərə güzəstə gedilməsinin qəçiləz zərurət, Azərbaycan xalqı üçün isə qəçiləz acı bir bəla olduğu Milli Şura üzvləri tərəfindən etiraf edilir. Bu baxımdan Fətəlixan Xoyskinin Ermənistən hökuməti başçısının məktbuna verdiyi cavabla bağlı onun Azərbaycan Xalq Cumhuriyyətinin xarici işlər naziri M. H. Hacinskiyə 1918-ci ilin mayın 29-da göndərdiyi məktub çox maraqlıdır. Fətəlixan məktubunda yazılırdı: «Biz ermənilərlə bütün mübahisələri qurtarmışq və onlar bizim ultimatumumuza qəbul edə-

cəklər və müharibə qurtaracaqdır. Biz İrəvanı ermənilərə güzəstə getdik». Məqalədə arxiv sənədlərinə əsasən 1918-ci il mayın 29-da Azərbaycan Milli Şurasının dördüncü iclasında iki dəfə İrəvan şəhərinin ermənilərə güzəstə edilməsi ilə bağlı məsələ müzakirə olunması təfsili ilə göstərilir. Milli Şuranın 28 nəfər üzvü iclasda iştirak edir. Onlardan 16 nəfəri səsvermə zamanı məsələnin lehine, 1 nəfər əleyhinə səs verir, 3 nəfər bitərəf qalır, 8 nəfərin isə hansı mövqə tutduğu göstərilmir. İrəvandan olan Milli Şuranın deputatları M. H. Seyidov, M. B. Rzayev və N. Nərimanbəyov həmin gün Milli Şuranın iclasına İrəvanın ermənilərə güzəstə gedilməsinə qarşı yazılı şəkildə etiraz ərizəsi ilə müraciət etsələr də iclasda məsələyə münasibət bildirilmədən qərar qüvvədə saxlanılmışdır. Həmin etiraz məktubu o vaxtlar işə tikilsə də sənəd arxivdən yoxa çıxmışdır.

Eyni zamanda məqalədə Azərbaycan Xalq Cumhuriyyətini yaradınanların Osmanlı Türkiyəsinin həbi naziri Ənvər Paşa 1918-ci ilde mayın 22 və 23-də ünvanlaşdırılmışdır. Lakin rədd cavabı verilməsi ne baxmayaraq ermənilər sonrakı illərdə öz məkrli siyasetlərini davam etdiridilər və bu gün də davam etdirirlər. Məqalələrdə bu məkrli siyaset sonadək tarixi faktlarla açıqlanır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2008-ci ilin əvvəllərində Ağdam rayonuna səfəri zamanı 1918-ci ilde Azərbaycan Milli Şurası tərəfindən qəbul edilən qərarın çox səhv və yanlış bir addım olduğunu qeyd etmişdi. Həmin dövrdən bu gənədək Ermənistən Azərbaycan Respublikasına qarşı apardığı işgal siyasetinə dəfələrlə toxunan dövlət başçısı 2012-ci il dekabrın 24-de Sumqayıtda, Bakı şəhərinin Zabrat, Hövəsan qəsəbələrində, Gəncə, Şəki, Şəmkir şəhərlərində Qarabağ müharibəsi əllilləri və şəhid ailələri üçün tikilmiş yaşayaş binalarının istifadəyə verilməsi mərasimində iştirak edərkən öz çıxışlarında bu məsələyə təkrar-təkrar qayıtmışdır. Ölkə Prezidenti bu çıxışlarında tarixi həqiqəti bir daha təsdiqləmişdir.

Nadir ATAKİŞİYEV.

**Q**əbələ poeziya həvəskarlarından birinin—Nəzakət Nemanın ötən ilin son günlərində «Niskilli dünyam» adlı ilk şeirlər kitabı təqdimat mərasimi olmuşdur. Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində keçirilən təqdimat mərasimində rayonun poeziya həvəskarları ilə yanaşı respublikamızın tanınmış şairlərindən biri Baba Vəziroğlu da iştirak etmişdir.

Təqdimat mərasimini jurnalist Arzu Murad açmışdır. O, müxtəlif səpkili şerləri toplanmış ilk kitabı münasibətlə Nəzakət Nemanı (Abdullayevanı) təbrik etmiş və ona yeni-yeni yaradıcılıq

uğurları arzulamışdır. Kitab 25 oktyabr 2012-ci il tarixdə yığılmağa verilmiş, 12 dekabr 2012-ci ilde çapa imzalanmış, «Ləman Nəşriyat-poligrafiya» MMC tərəfindən 124 səhifədən (7,75 şərti çap vərəqi) ibaret 300 nüsxə tirajla çap olunmuşdur.

Nəzakət Neman 1976-ci

ildə Qəbələ şəhərində ana olmuş, 1993-cü ildə şəhər 2 sayılı orta məktəbini, 1997-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsini bitirmişdir. Hazırda orta təhsil aldığı məktəbdə ixtisası üzrə müəllim işləyir.

Kitaba gənc şair, həm-

yerlimiz Samir Əfsəroğlu söz yazmışdır. Müəllif mərasimdə çıxışı zamanı kitabın ərsəyə gəlməsində ona dəstək verən, yol göstərən məktəbin direktoru Ziyət Babayevaya, vaxtılıq ona orta məktəbdə dərs demmiş Rəna Abdullayevaya, kitabı ön söz müəllifi Samir Əfsəroğluna, tədbiirin ən əziz qonağı olan şair Baba Vəzi-

olunmuşdur. Hətta 1945-ci ilin payızında Ermənistən SSR rəhbərliyi növbəti dəfə ÜİK(b)P MK qarşısında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistənə verilməsi ilə bağlı məsələ qaldırılmışdır. O zaman Azərbaycan SSR-ə rəhbərlik edən M. C. Bağırov 10 dekabr 1945-ci ilde (tam məxfidir qrifli ilə) ÜİK(b)P MK katibi G. M. Malenkova göndərdiyi cavab məktubunda Sovet hakimiyyəti illərində ilk dəfə itirilmiş Azərbaycan torpaqları problemini qaldırdı və bununla da erməni milletçi dairələrinin planlarının pozulmasına nail oldu.

Lakin rədd cavabı verilməsi ne baxmayaraq ermənilər sonrakı illərdə öz məkrli siyasetlərini davam etdiridilər və bu gün də davam etdirirlər. Məqalələrdə bu məkrli siyaset sonadək tarixi faktlarla açıqlanır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2008-ci ilin əvvəllərində Ağdam rayonuna səfəri zamanı 1918-ci ilde Azərbaycan Milli Şurası tərəfindən qəbul edilən qərarın çox səhv və yanlış bir addım olduğunu qeyd etmişdi. Həmin dövrdən bu gənədək Ermənistən Azərbaycan Respublikasına qarşı apardığı işgal siyasetinə dəfələrlə toxunan dövlət başçısı 2012-ci il dekabrın 24-de Sumqayıtda, Bakı şəhərinin Zabrat, Hövəsan qəsəbələrində, Gəncə, Şəki, Şəmkir şəhərlərində Qarabağ müharibəsi əllilləri və şəhid ailələri üçün tikilmiş yaşayaş binalarının istifadəyə verilməsi mərasimində iştirak edərkən öz çıxışlarında bu məsələyə təkrar-təkrar qayıtmışdır. Ölkə Prezidenti bu çıxışlarında tarixi həqiqəti bir daha təsdiqləmişdir.

Nadir ATAKİŞİYEV.

## Yeni kitablar


### «Niskilli dünyam» kitabı: rayon peşə tədris mərkəzində təqdimat mərasimi

uğurları arzulamışdır. Kitab 25 oktyabr 2012-ci il tarixdə yığılmağa verilmiş, 12 dekabr 2012-ci ilde çapa imzalanmış, «Ləman Nəşriyat-poligrafiya» MMC tərəfindən 124 səhifədən (7,75 şərti çap vərəqi) ibaret 300 nüsxə tirajla çap olunmuşdur.

Nəzakət Neman 1976-ci

ildə Qəbələ şəhərində ana olmuş, 1993-cü ildə şəhər 2 sayılı orta məktəbini, 1997-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsini bitirmişdir. Hazırda orta təhsil aldığı məktəbdə ixtisası üzrə müəllim işləyir.

Kitaba gənc şair, həm-



roğluna xüsusi olaraq minnetdarlığını bildirmiş və digər iştirakçılara da öz təşəkkürünü söylemişdir.

(Ardı 8-ci səhifədə)